

# Yeni rəsullar gələ bilar

Bəhailər bu fikirdədirlər

Dövlət qeydiyyatından keçmiş və Azərbaycan qanunlarına uyğun şəkildə fəaliyyət göstərən dini icmalardan biri də Bəhai dini icmasıdır. İcmanın fəaliyyəti ilə bağlı məlumat almaq məqsədilə Bəhai dini icmasının katibi Ramaz Əsgərovla görüşdük.

O, əvvəlcə Bəhai dininin yaranması haqda danışdı: "Özüne Bab texəllüsü götürmüş Seyid Əli Məhəmməd adlı bir şəxs 1844-cü ildə İranda elan edir ki, mən insanlığı oyatmağa gəlmışəm. Məndən sonra böyük bir zühr olacaq ve sizi ona hazırlamaq üçün gəldim. Bir növ müjdəçi kimi. Ona ilk iman götərənlər arasında İranın ruhanişleri olub. İnsanların onun arxasında getməsindən sonra şahı inandırırlar ki, Babın arxasında gedənlərin məqsədi hakimiyətə gəlməkdir. 1850-ci ildə üləmlərin fitvası ilə Bab Təbrizdə şəhid edilir. Babın həbsdə olduğu zaman və ölümündən sonra hərkətə Mirzə Hüseyn Əli başçılıq edib. O, Bağdada sürgün edilib. Mirzə Hüseyn hələ İranda olarkən Bəhullah (Allahın cəlali) ləqəbini götürür. Bəhullah 1860-ci ildə Bağdada elan verir ki, Babın müjdələdiyi insan mənəm. 1863-cü ildən etibarən insanlar ona iman götərir və din Bəhai dini adlanmağa başlayır."

"Bəhullah müjdələnən şəxs olmasına necə sübut edir" sualını R.Əsgərov belə cavablandırırdı: "O, bunu yaşamı və yazıları ilə sübut edir. Hansı ki, bu yازılardan heç kim gətirə bilinəz. Həzrəti Məhəmmədin ən böyük möcüzəsi "Quran-Kərim" olduğu kimi Bəhullahın yazıları də onun möcüzəsidir."

Bilindiyi kimi, Həzrəti Məhəmmədə vəhy nazil olanda xüsusi hallar keçirilmiş (titrəmə, tərləmə və s.). Bununla da onun yanında olanlar anlayırdılar ki, vəhy nazil olur. Gələn vəhyi isə katiblər dərhal yazıya köçürüblər. Bəhullahın belə bir hal keçirib-keçirməməsinə


R.Əsgərovun münasibəti belə oldu: "Bəhullah özü bu hali təsvir edib. Ancaq bu, mənim dəqiq yadımda deyil. Ona vəhy gələndə katiblər yazıb çatdırıra bilmirlərmiş. Bu haqda kifayət qədər tarixi materiallar var."

Allah-Təala "Quran"da buyurur ki, "Mən dinimi tamamladım. Və sonuncu peyğəmbər olaraq Məhəmmədi seçdim." Bəhai eqidəsinə görə belə çıxır ki, Allah fikrindən vaz keçib və yenidən peyğəmbər göndərib. Halbuki Allah heç vaxt fikrini dəyişmir. Daha doğrusu, buna ehtiyac duyur. Bu məsələyə R.Əsgərovun münasibəti aşağıdakı kimi olub: "Həzrəti Məhəmməd həm nəbi, həm də rəsul idi. Onunla Allahın nəbi göndərməsi yekunlaşır. Ancaq rəsul ondan sonra da göndərile bilər. Hələ indidən sonra da rəsulların göndərilməsi ehtimalı var. Bizim qiyamət də münasibətimiz ferqlidir. Belə ki, biz düşünürük ki, insanlar ölücək və yenidən qəbirlərindən qalxaqlar. Bizim üçün qiyamət və dirilmə ruhani dirilmədir. Qiyamət ruhani qalxınma deməkdir. Yəni dirilmənin mənası budur. Məsələn, Quran ayələrində keçən "ulduzlar yere enəcək", "günəş sönəcək" kimi ifadələrin də rəmzi mənalıları var. Buradakı səma sözü din səməsi deməkdir. Ay və ulduz kimi ifadələr isə böyük din adamlarına işarədir. Yəni belə adamlar olmayaçaq."

Bilindiyi kimi, bütün peyğəmbərlər bir kitab endirilib. Bəhullahın isə yazdığı kitablar onlarlaşdır. Söhbət zamanı bu məsələyə də aydınlıq getirməsinə R.Əsgərovdan xahiş etdi. "Bizim

baş kitabımız "Kitabi-Əqdəs"dir (ən müqəddəs kitab). Bundan başqa Bəhullahın yüzə yaxın əsəri var. Ona bu qədər çox kitab nazil olmasının səbəbi onun bütün dinləri və kitablarının açılışını verməsidir. Bəhullah ona qədərki peyğəmbərlərin yolunu təqib edərək bu qədər kitab yazıb. Ümumiyyətə isə, biz vəhy prosesinin kəsilməsinə inanmırıq. Nə qədər ki, Alläh və insanlıq var, vəhy prosesi kəsile bilməz. Bu, zaman-zaman davam edəcək. İnsanlar müyyəyen inkişaf mərhələlərinə çatdıqca, Allah onlara yeni qanunlar göndərəcək. Bu, vahid bir Allah dininin müxtəlif mərhələləridir. Yəni Bəhullahdan başqa bir adam da nə vaxtsa gələ bilər. Bəhullah bu gün üçün sonuncudur. Məsələn, Həzrəti İsa deyirdi ki, "Mən gedirəm, yənə də qayidacagam." Ona görə də xristianlar Həzrəti Məhəmmədə inanmadılar ya Həzrəti İsanı gözlemeyə davam etdilər. İnsanlar inkişaf etdikcə bəzi qanunlar köhnəlir və qüvvədən düşür, əvəzində yeni qanunlar göndərilir. Bizə görə nə Allahın elmi qurtarır, nə də insanların inkişafı dayanır. Allah Quranda buyurur ki, "Dənizlər mürəkkəb, ağaclar isə qələm olsa, mənim elmini yazıb qurtara bilməz." Sizce, Allahın elmi qurtarır?"

İslami qəbul edən şəxslər "Kəlməyi-şəhadət" i söyləyir. Bəhai dininin necə qəbul edilmesi ilə maraqlandıq. "Bəhai dinini qəbul etmək çox sadədir. İlk növbədə insan axtarıda olmalıdır. Və Bəhai dininin əhdini, Bəhai inzibati sistemini qəbul etməlidir. Bəhai dini yeganə dindir ki, ruhanişlər yoxdur." "Azərbaycanda nə qədər Bəhai var" sualını R.Əsgərov belə cavablandırırdı: "Biz bunun statistikasını aparmırıq. Bu din 160 ildir ki, Azərbaycanda mövcudur. Bakı və Sumqayıt şəhərlərində icmanın mərkəzləri var. Bölgelərdə də



Hayfa şəhərində ümumdünya Ədalət evi

Bəhai dinini qəbul etmiş insanlar var. Müxtəlif mərasimlər zamanı onlar da bize qoşulurlar." Söhbət zamanı Bəhullahın ailə qurub-qurmaması ilə maraqlandıq. "Onun ailəsi olub. Oğlu və qızları dünyaya gəlib. Oğlunun adı Əbdülbəhəbə olub. O, oğlunu Bəhai dininin yazılılarının şərhçisi təyin edib. Bəhullahın oğlu 1921-ci ildə vəfat edib. Sonra böyük nəvəsi Şövqü Əfəndi yazıları şərh etməyə başlayıb. Şövqü Əfəndi də 1957-ci ildə rəhmətə gedib. Şövqü əfəndinin övladı olmadığından Bəhullahın nəslisi onunla kəsilib. Bəhai dininə 9 nəfərdən ibarət icma rəhbərlik edir. Onlar 5 ildən bir gizli səsvermə yolu ilə seçilir və Xayfa şəhərində ümumdünya ədalət evi adlanan yerde otururlar. Bu yer Bəhailərin dini mərkəzi hesab edilir. İslam dinində dini yükümlülük yetkinlik yaşına çatdıqdan sonra başlayıb. Yəni Qızlar üçün 12, oğlanlar üçün 15 yaş nəzərdə tutulub. Bəhai dinində isə dini yükümlülük qız və oğlan olmasından asılı olmayaraq 15 yaşdan başlayır. 21 yaşdan etibarən isə hamının seçmək və seçilək hüquqù olur. Bu yaşdan sonra Bəhai dinini qəbul edənlər dinin inzibati orqanlarında fəaliyyət göstərə bilərlər."

✉ Tuncay